

İran nefti istənilən qiymətə satmağa hazırdır



Neftin qiymətindən asılı olmayaraq İran dünya neft bazarına çıxmaq niyyətindədir. “Röyters”ə agentliyinin verdiyi xəbərə görə, bu barədə İranın neft naziri Bican Namdar Zəncanə bildirib. “Biz mövcud qiymətlərə baxmayaraq neft satmaq niyyətindəyik. Əlbəttə, biz istərdik ki nefti yuxarı qiymətə sataq, lakin qiyməti bazar müəyyən edir”, deyən Zəncanə bildirib.

O, sanksiyalar aradan götürüldükdən sonra İranın dünya bazarına sutkada 1 mln barel neft tədarük etməyə hazır olduğunu vəd edib. Rusiya XİN-dən İranın bir neçə ay ərzində neft ixrac potensialını bərpa edə bilməyəcəyi bildirilib.

Valyuta üzrə bankların tələbatı tam təmin olunub



Azərbaycan Mərkəzi Bankı son günlər bəzi kütləvi informasiya vasitələrində valyuta bazarında xarici valyuta qıtlığı olduğu və satışın həyata keçirilmədiyini barədə yayılan məlumatlara dair açıqlama yayıb. Açıqlamada bildirilir: “Mərkəzi Bankı bildirir ki, həm nağd, həm də qeyri-nağd valyuta üzrə bankların tələbatı tam təmin olunub və yeni ehtiyacların ödənilməsi üçün də kifayət qədər valyuta ehtiyatı mövcuddur. Bankların filial və şöbələri, o cümlədən valyuta mübadilə şöbələri nağd xarici valyuta satışını həyata keçirir.

Eyni zamanda bildiririk ki, əhalinin

və iqtisadi subyektlərin xarici valyutaya olan tələbatının ödənilməsində fasiləsizliyin təmin edilməsi məqsədilə geniş filial şəbəkəsi olan bankların filial, şöbə və valyuta mübadilə şöbələri adi iş rejimində fəaliyyət göstərir və bazar günü də valyuta satışını davam etdirəcəkdir. Bəzi bankların filial və şöbələrinin işləməməsi onların daxili rəqlamentinə uyğun olaraq müəyyən olunan iş rejimi ilə əlaqədardır. Eyni zamanda bildiririk ki, Mərkəzi Bank tərəfindən valyuta bazarında vəziyyət nəzarətədir və mütəmadi monitorinqlər həyata keçirilir”.

Bakı-Tbilisi-Ərzurum kəmərinə qaz nəqli hələ də bərpa edilməyib

«Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin Qars vilayətindən keçən hissəsində baş verən partlayışla əlaqədar kəmərin vasitəsilə qazın nəqli hələlik bərpa edilməyib». Bu barədə Türkiyənin Enerjetika və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi məlumat verilib. «Partlayış baş verəndən dərhal sonra qaz kəməri vasitəsilə mavi yanacaqın nəqli dayandırılıb. Hazırda qaz nəqlinin bərpası istiqamətində işlər davam etdirilir. Hələlik (Bakı vaxtı ilə 15:50 radələrində – red.) qaz nəqli bərpa edilməyib», – deyən qurum rəsmisi bildirib.

Nazirliyin sözcüsü bildirib ki, kəmərin vasitəsilə qaz nəqlinin nə zaman bərpa olunacağını demək çətindir. Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin Türkiyə ərazisindən keçən hissəsinin operatoru olan BOTAŞ şirkətindən isə «APA-Economics»ə bildirilib ki, bu günün birinci yarısından etibarən başlayan İdarə Heyətinin toplantısı hələ də davam etdirilir.

Qeyd edək ki, bundan öncə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev bildirib ki, hadisə ilə bağlı kəmərin operatoru olan BOTAŞ



şirkəti onun təmsil etdiyi şirkətlə mütəmadi məlumat verir: «Hazırda hadisənin təfərrüatları araşdırılır. BOTAŞ-ın məlumatına görə, təmir işləri bir neçə gün davam edə bilər».

Xatırladaq ki, ötən gecə PKK terrorçuları Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin Qars vilayətindən keçən hissəsində partlayış törədiblər.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, partlayış kəmərin Qars vi-

layətinin Sarıqamış qəsəbəsinə keçən hissəsində törədilib.

Qars valisi Günay Özdemir mətbuata açıqlamasında partlayışın 20-dək PKK terrorçusunun hücumu nəticəsində törədildiyini bildirib.

“Partlayış terror hücumu nəticəsində baş verib. Güclü yanğın səbəbindən əraziyə yaxınlaşmaq mümkün deyil. Yanğının söndürülməsi istiqamətində tədbirlər görülür”, – deyən G. Özdemir bildirib.

Onun sözlərinə görə, kəmərin vasitəsilə təbii qazın nəqli dayandırılıb. Hadisə yerində müşahidə olunan güclü alov qonşu Ərzurum vilayətinin bəzi yaşayış məntəqələrindən də aydın görünür.

Ərazi jandarma və polis qüvvələri tərəfindən nəzarətə götürülüb.

Qeyd edək ki, bundan əvvəl avqustun 4-də də Bakı-Tbilisi-Ərzurum qaz kəmərinə partlayış törədilib.

Elektron Təhlükəsizlik Mərkəzi “Whatsapp” istifadəçilərinə müraciət edib

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Elektron Təhlükəsizlik Mərkəzi (ETM) “Whatsapp” istifadəçilərinə müraciət edib. ETM-dən verilən məlumata görə, son günlərdə Azərbaycanın “Whatsapp” istifadəçilərinə xarici ölkələrə məxsus saxta “Whatsapp” hesablarından fərqli mesajlar gölməyə başlayıb. “Göndərilən mesajlarda “Whatsapp Ekran görüntüləri və Smayllar Yeniləməsi sizin telefon nömrəniz +994XXXXXXXXX üçün mövcuddur. İndi yeniləyin!” tipli cümlələr və “Bu mətnə klikləyin” tipli məzmunlar öz əksini tapır”, – deyən məlumatda qeyd olunur. Məlumatda bildirilir ki, istifadəçilərin göndərilən me-

sajı diqqətini cəlb etmək və etibarını qazanmaq üçün fərqli qrup yaradır, qurban istifadəçilərinin nömrəsini həmin qrupa əlavə edir, daha sonra ardıcılıqla mesaj, şəkil və “contact” göndərir: “Xüsusilə diqqətinizə çatdırmaq ki, “Bu mətnin üzərinə klikləyin” məzmununa kliklədikdə istifadəçi veb brauzerdə ardıcıl olaraq bir neçə veb sayta yönləndirilir, daha sonra nömrəsini daxil etməli olduğu veb sahifə açılır. Bu veb sahifələr müxtəlif görünüşdə qarşınıza çıxır. “Bu mətni bildirin ki, istifadəçi öz nömrəsini veb brauzerdə açıqlan sahifədə qeyd etdikdə o xidmətə qoşulmuş olur və onun nömrə hesabın-

dan həm qoşulma üçün, həm də gündəlik olaraq müəyyən miqdarda balans çıxılır. Nəticədə istifadəçilər fərqli saytla məşğul olan şəxslərin qurbanı olur və xidmət dayandırılana qədər gündəlik olaraq müəyyən miqdarda maliyyə itkisi ilə qarşılaşır.

Qeyd edək ki, bəzi hallarda istifadəçi veb sahifədə görünən «Davam etmək», «Yükəyin», «Yükləmək», «Download» məzmunlu düymələrə kliklədikdə telefonun SMS pəncərəsi açılır və göndərmək düyməsinə kliklədikdə istifadəçinin nömrəsindən qısa mesaj göndərilir və istifadəçi xidmətə qoşulmuş olur.

“Elektron Təhlükəsizlik Mərkəzi bütün istifadəçilərə



tövsiyə edir ki, bu cür hallarla qarşılaşdıqda ehtiyatlı olsunlar, tanımadıqları və barəsində məlumatlı olmadıqları veb sahifələrdə özlərinə məxsus heç bir fərdi məlumatı daxil etməsinlər. Bura həm mobil nömrə, həm bank kartı məlumatları, həm də digər əhəmiyyətli məlumatlar daxildir. Kazılaşmada qeyd olunduğu kimi xidmətə qoşulmuş istifadəçilər «STOP DL» yazıb 6555-ə göndərməklə xidməti dayandıra bilər”, – deyən məlumatda vurğulanıb.

Binəqədi Rayon İcra Hakimiyyətinin Sakinlərin Müraciət Xidməti



Sizin zənginiz bizim üçün çox əhəmiyyətlidir!

www.binegedi-ih.gov.az

Tarif Şurası daha 801 dərman vasitəsinin qiymətini təsdiq edib

46% dərman vasitəsinin qiyməti 2 dəfədən çox, 24% dərman vasitəsinin qiyməti 3 dəfədən çox ucuzlaşdırılıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi prosesi davam etdirilir. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının Katibliyindən verilən xəbərə görə, bundan əvvəl Tarif (qiymət) Şurasının 2015-ci il 30 iyul tarixində keçirilmiş iclasında 256 dərman vasitəsi üzrə qiymətlər təsdiq edilib. Tarif (qiymət) Şurasının 2015-ci il 25 avqust tarixində keçirilmiş növbəti iclasında isə daha 801 dərman vasitəsinin qiyməti müəyyənləşdirilib, bütövlükdə elan olunmuş 25 təsiredici maddə üzrə 1057 dərman vasitəsinin qiymətləri tənzimlənmişdir ki, bunun nəticəsində hazırda sa-



tsıda olan dərman vasitələrinin qiymətləri ilə müqayisədə 46% dərman vasitəsinin qiyməti 2 dəfədən çox, 24% dərman vasitəsinin qiyməti 3 dəfədən çox ucuzlaşdırılıb, bütövlükdə isə, həmin tərkib üzrə satışda olan dərman vasitələrinin 94%-i üzrə qiymətlər aşağı salınıb.

Bununla da, dövlət qeydiyyatına alınmış dərman vasitələrinin təqribən 15%-nin ha-

zırkı qiymətlərlə müqayisədə əhəmiyyətli dərəcədə aşağı olan satış qiymətləri təsdiqlənmişdir. Böyük sosial əhəmiyyət kəsb edən bu proses bütün dərman vasitələrinin qiymətləri tənzimlənənədək intensiv şəkildə davam etdiriləcək və bu ilin sonunadək əksər dərman vasitələri üzrə qiymətlərin tənzimlənməsi başa çatdırılacaq. Əvvəllər də

elan edildiyi kimi, 25 təsiredici maddə (kombinə olunmuş dərman vasitələri istisna olmaqla) üzrə 1057 dərman vasitəsinin təsdiq edilmiş qiymətləri 2015-ci il 15 sentyabr tarixindən qüvvəyə minəcək. Şurasının qərarına əsasən, həmin tarixdən etibarən qiymətləri təsdiq edilməyən qeyd olunan tərkibli dərman vasitələrinin satışını yalnız qiymətlər təsdiq edildikdən sonra həyata keçirilə bilər. İclasda daha 55 yeni təsiredici maddə üzrə dərman vasitələrinin qiymətlərinin təsdiqlənməsi üçün sənədlərin (bəyannamələrin) qəbulu elan olunmuş və bunun üçün son müddət 2015-ci il sentyabr ayının 10-dək müəyyən edilib. Dərman vasitələrinin mövcud və Tarif (qiymət) Şurası tərəfindən təsdiq edilmiş qiymətlərinin müqayisəli cədvəl məlumatına əlavə olunur.

ABŞ-ın Tehranda səfirlik açmaq fikri yoxdur

“ABŞ olaraq İranda səfirlik açmaq niyyətində yoxdur. Əsas hədəfimiz nüvə anlaşmasının tam yerinə yetirilməsidir”. APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Dövlət Departamentinin sözcüsü Con Kirbi keçirdiyi gündəlik brifinqdə bildirib.

C. Kirbi deyib ki, ABŞ digər dövlətlərin İranla diplomatik münasibətlər qurmasına

hörmətlə yanaşır. “İŞİD”lə mübarizə məsələsinə də toxunan C. Kirbi Pentaqon və Dövlət Departamentində Türkiyənin bu istiqamətdə söylərinə yönəlmiş fərqli yanaşma olmadığını vurğulayıb.

Xatırladaq ki, daha əvvəl Pentaqon rəhbəri Eşton Karter Türkiyənin “İŞİD”lə mübarizədə daha çox sөy göstərməsini istədiklərini bildirmişdi.

